



(Hekayə)

- Salam, xanım.
- Salam, oğlum.
- Olar sizdən bir xahiş edim?
- Mən sizi görmürəm axı....

Onun doğum günü idi. Axşamdan xanımına və oğluna bu münasibətlə hər hansı hazırlıq görməməyi, hədiyyə almamağı tapşırıb, adı günlərdən birini yaşamaq istədiyini demisiđdi.

- Hər hansı sürpriz etmək fikrinə düşməyin lütfən. - Şəhər işə gedəndə xanımına və oğluna bələ deyib çıxmışdı evdən.

İşdə gün ərzində dost-tanışdan xeyli təbrik aldı. Amma heç bir maddi hədiyyə olmadan. Dostları, yaxınları xasiyyətini bildirlər deyə ona nəsə başıqlamaga heç cəhd etmedi. Axşam onu kafeye, restorana şam yeməyinə dəvet edənlər də az olmadı doğum günü münasibətə. Hamisəna "Qalsın başqa vaxta, bu gün evdə, ailəmə birlikdə olmaq istəyirəm" - deyib, təşəkkür elədi.


Axşama yaxın xanımı zəng eləyib,

İllər Rəsul

işdən sonraya dostları ilə hər hansı planının olub-olmadığını soruşdu. "Yox - dedi, - heç bir planım yoxdur, evdə olmaq istəyirəm sadəcə."

Xanımı dedi ki, onda gel işdən sonra görüşək, ev üçün bəzi şeylər al-

Türküstan



Ədəbi Turan

gənc bir oğlan da var idi. Qadının qolundan tutub dayanmışdı. Qadın nədənse satıcıya yox, dükkanın içəne təref baxıb danışırı. Azca gözləyib bir də səsləndi:

- Alma neçəyədir?
- Na bilim neçəyədir! - satıcı sərcabav verdi, - keç içəri bax da, küçədən söz soruşşalar!

tərefə cavab verdi.

- Olar sizdən bir xahiş edim?
- Axi mən sizi görmürəm.
- Bu vacib deyil. Olar xahiş edim?
- Buyurun, oğlum.
- Bu gün mənim doğum günümdür. Sizə bir kilo alma bağışlaya bileyəm?
- Olar. Təşəkkür edirəm! - bir az

sizi görürəm! - deyib ondan aralındı. Arxadan yaşılı qadının səsini eşitdi:

- Mən sizi təbrik edirəm! Doğum gününüz mübarek!....

Dükana qayıtdı. Xanımı gözlərində təşəkkür qarşıq təbəssüm, əlinde torbaları onu gözləyirdi. Yaxınlaşış torbaları aldı "Ödəniş eləmisən?" - sorusunu.

- Hə, eləmişəm, gedək.

- Almalar neçə elədi?
- İki manat əlli qəpik.

Dükandan çıxdılar. Yolda danışmadılar. Yaşadıqları binanın girişində xanımına baxıb dilləndi:

- Gərek ki, oğlumla sən mənə nəsə hədiyyə almaq istayırdınız.

- Hə, elədi, isteyirdik, amma sən qoymadın.

- Hesab elə ki, almaya verdiyin iki manat əlli qəpikle mənə böyük bir hədiyyə aldınız...

Şam yeməyi zamanı xanımı oğluna dedi ki, daha doğum günü hədiyyəsi ilə bağlı narahat olma, almış sayılıq. Uşağın təccübələ baxdığını görüb, dükanda baş verən əhvalatı ona danışdı anası. Uşaq çox təsirəldi. Əslində o, atasının bələ hərəkətlərini az görməmişdi. Anma yənə də ilk dəfə imiş ki-mi sevindiyi.

- Mən də doğum günündə ehtiyacı olan kiməsə alma almaq istəyirəm, - anasına baxıb dilləndi.

- Mən də ek edəcəm bundan sonra hər doğum günümdə - anası gözəri yaşırmış halda cavab verdi.

- Həmişə bələ edərik. Adını da qoyanq "Doğum günü almalar" - bayaq-dan başını aşağı salıb sakitə yeməyi尼 yeyən ata səhbətə qanşdı..

Doğum günü almaları

maliyiq...

Danışış razılaşdıqları vaxt evlərinin yaxınlığındaki supermarketdə görüsdürlər. Yüngülvari bazarlıq elədilər.

- Doğum gündündür, belə de olmaz. Bəlkə nələrsə alaç, qeyd edək? - xanımı marketin qapısında təreddüdüle səruşdu.

- Yox, heç nə lazım deyil.

- Heç olmasa oğlumla öz adımdan kiçik bir suvenir alardım sənə. Uşaq da sevinərdi. Nə də olmasa yubileyində.

- Gedək eve.

Marketdən çıxb qatıq, yumurta ve göyərti almaq üçün yaxınlıqdakı böyük şüşə qapıları təybatla açıq olan kənd təsərrüfatı məhsulları dükkanına girdilər. Elə yenice alış-verişə başlamışdılar ki, bayırdan səs geldi:

- Alma neçəyədi, neçəyədi alma?

Çevrilib baxdılar. Nımdaş geyimli, saçları ağarmış yaşılı bir qadın idi. Görkəmindən və ləhcəsindən şəhər adəməna oxşayırdı. Dükkanın açıq qapılardan içəriyə səslenirdi. Yanında nımdaş geyimli, başında papaq, əlinde çəlik, üzündən daun sindromu asılmış

- Mən axı görmürəm, ona görə burdan soruşşaram! - Yaşılı qadın qolunu oğlanın əlinindən çıxardı, çıyınlarını çəkərək pərt halda ucadan dilləndi.

O, sakitə dayanıb baş verənləri seyr edirdi. Bu vaxt xanımı dözməyib satıcıyı iradını bildirdi:

- Niye elə cavab verirsiniz! Adam almanın qiymətini soruşur! Gözəri görmür de!

Satıcı acıqla "Alma iki manatdır!" - deyib, qadını qovurmuş kimi havada əlini yelədərək işinə davam etdi. Yaşılı qadın oğlanın qolundan yapışdı, onlar asta addimlarda dükkanın qapısından çəkilib getdilər.

Satıcı qatıq balonunu ikiqat selləfan torbay qoyaraq acıqla deyinirdi öz-özünə:

- Yolun o üzündə dayanıb, məndən almanın qiymətini soruşur...!

O, xanımına "Gözəl, indi gəlirəm" - deyib dükandan çıxdı. Tələsik addimlarda yeriyib, yaşılı qadının oglana çataraq, qarşılara keçdi:

- Salam, xanım.

- Salam, oğlum - qadın səs gelən

əvvəlki kədər üzündən silinib yox oldu, gülmüşündü yaşılı qadın.

- Lütfən burda gözləyin, heç yana getməyin, indi qayidıram.

O, dükana qayidən saticidan iki manatlıq almadan bir kilo çəkməsinə xahiş etdi. Satıcı almaları torbaya yiğib təreziyə qoysdu. Qırmızı, qəşəng almaları idi. Bir kilodan artıq geldi. Satıcı almanın ikisini torbadan götürmək istəyəndə o, qoymadı. Torbanı alib dükandan çıxdı. Yaşılı qadın və oğlanı qoyub gəldiyi tərefə boylandı. Orada yox idilər. Dayanıb narahat halda etrafə baxdı.

- Bəs, dedim axı, heç yana getməyin - öz-özüne gileyənlərdi ki, bir az aralıdakı çörək dükkanının qarşısında gördü onları. Yaxınlaşış torbanın qulplarını yaşılı qadının barmaqlarına keçirdi:

- Buyurun xanım, almadı. Nuş olsun.

- Çok sağ olun oğlum, Allah köməyiniz olsun.

- Siz sağ olun, anam! Siz sağ olun!

- Axi, mən sizi görmürəm.

- Bu vacib deyil. Əsas odur ki, mən